



(əvvəli ötən sayımızda)

Qutlar yaşadıqları ərazilərdə bir neçə kiçik bəylək dövlətləri də yaradılmışdır.

Ön Asiyada Quzan və ya Qurzan adında iki ölkə mövcud idi. Biri indiki Suriya, Türkiyə sərhəddində yerləşən Tell-Halaf adlı xarabalıqların yanında Habur çayının vadisində yerləşirdi, digəri isə Urmıya gölünün quzey-batısında yerləşirdi. Habur çayı ətrafında yerləşən Quzan şəhəri m.ö. II mininci ilin ortalarında Hurrların paytaxtı olmuşdur. Sonradan burda arameyər yerləşmişlər. M.ö. VIII əsrdə Quzan işğal edən Assuriya İsraildən yəhudilərin bir qismini gətirib burda yerləşdirmişlər. Yəqin ki, Assuriyanın zülmündən xılas olmaq üçün Quzan əhalisinin bir qismi köçərək Kiçik Asyanın şimal ərazilərində yerləşmişlər.

Quzan Mesopotamiyanın şimal-qərbində Habur çayının yaxınlığında yerləşən demir dövrünə aid şəhərdir. Arameyər buranı işğal etdikdən sonra özlerine paytaxt etmişlər. M.ö. 808-ci ildə Assuriya kralı III Adadnərəni Quzan işğal etmişdir. II Sarqon yerli Quti əhalisini Samarraaya köçürürek yerinə yəhudiləri yerləşdirmişdir. (Trevor Bryce, 2009, Səh. 277)

Quzan Bit-Bahiani ölkəsinin paytaxtı idil və Habur vadisində yerləşirdi.

Quzan adı ilə Azərbaycanda çoxsaylı toponimlər mövcuddur.

Bit-Aquisi Qusölkəsi deməkdir və demir dövründən mövcuddur. Karxemış və Patt arasında yerləşirdi və Hamat krallığı ilə qonşu ərazidə idi. Dövlətin banisi Qusi adlanırdı. Ölkənin paytaxtı Arpad adlanırdı. Assuriyanın bu əraziləri işgalindən sonra assurlara qohum xalq olan arameyər əraziyə axışmışlar. Aquisi krallığı Assuriyaya qarşı mübarizədə Urartu ilə müttəfiqlik edirdi. Lakin Assur çarı II Sarqonun dövründə bölgənin digər kiçik dövlətləri ilə bərabər Assuriya tərəfindən tabe edildi. (Trevor Bryce, 2009, Səh. 127)

Quzan ölkəsinin adı Bibliyada da çəkiliş və Habur və Balıx çayları üzərində yerləşirdi.

Assur kralı Salmannasar digər dölgə dövlətlərinin hökmərləri ilə yanaşı Kimmix Hökmdən Qudaspı, Quzi hökmdən Aramedən də xərac alındı. (Hugo Winckler, Geschichte Babylonien und Assyriens, (Hugo Winckler, 1892, Səh. 193)

Kappadokiyyada Kayseriyyə yaxınlığında tapılmış və e.q. XV əsərə aid olan qaya üzərində hekk olunmuş barelyefde taxt üzərində oturmuş hökmdarı təsvir olunur. Onun yanında kobud xətt ilə yazılmış və qismən pozulmuş mətn tarixi bir hadisəni eks etdirir. Artes adlı yabançı başçı əsri edilərək adamlarının müşaiyi ilə öz paytaxtından Qauz tayfasına məxsus olan Erime ölkəsinin-

idi. Kaniş dövlətinin qüdrətli kralı Anita Kussar kralı Pithanın oğlu idi. Kaneşin kralı Zuzu Anitanın varisi idi.

Kussar tanrısi Nin Dinqir məbədindəki kahinlər boyunlarına qızıldan boyun bağlı asırdılar. Kussar haqqında bu məlumatlar e.q. XIII əsrdə Hitit kralı II Muvatallinin dövrünə aiddir. II Muvatallinin qardaşı III Hattusili baş tanrı İştara həsr etdiyi himni öz əcədadi Kussar kralı I Hattusile ithaf etmişdir. (De Roos. 2015. Səh. 1-17)

Ələsgər Siyablı

Dünya tarixinin

Turan dövrü

Tarqontim adlı işğalçı kralının hüzuruna getirilmişdir. (Conder R.A. 1898, Səh. 42)

Mətnində göründüyü kimi Erime ölkəsi Anadolunun şərqində yerləşirdi, Hittit mətnindən də aydın olur ki, bu ölkə Quz tayfalarına mənsubdur və kralın da titulu türklərdə olduğu ki-



mi Tarkun adlanır. Bu ölkə yunan mətnlərində Arima və Armenia adlanmışdır. Hayklar friqiyalılarının tərkibində Balkanlardan gələrək bu ölkədə yerləşmişlər və ölkənin qədim adına uyğun olaraq erima/ermen/armen adlanmışlardır.

Quz adı daşıyan bütün bu şəhərlərin və bəylək dövlətlərinin əsası Qut tayfaları tərəfindən qoyulmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi Qut-Qud-Quz sözlərin sonundakı hərfərin əvəzlənməsi ilə fonetik dəyişikliyə uğrayaraq müxtəlif şekilde ifadə olunmuşdur.

De Roos Şərqi Anadoluda Kussar bəylək ölkəsinin və şəhərinin yərini müəyyənəşdirərək onun Samuha ölkəsi ilə yanaşı Kızıl İrməq çayı vadisində yerləşdiyini yazar. Hitit mətnlərində yazılığına görə Kussar şəhərində kral sarayı və məbəd var

bəylilik dövlətlərdən təşkil olunmuş mürəkkəb siyasi təşkilatdan ibarət olmuşdur. İtabalhum bu bəylilik dövlətləri içerisinde ən ənəmli mövqeyə malik olmuş və konfederasiya dövlətinə başçılıq etmişdir. Bir çox müəlliflər turukkular heyvan derisində libas geyən yarım-köçəri tayfalar birliliyi kimi xarakterizə edirlər.

Akkad kralı Naram-Sininkitabə mətnində adı çəkilen Turukku ölkəsinin Subartunun arxasında yerləşirdiyi yazılmışdır. (Ungnad A. 1936, Səh. 40)

Turukkular haqqında Assuriya və Babil kralları, I Şəmsi-Adad, I Adadnərə, İsmi Daqannın kitabərində bilgili mövcuddur. Assuriya və Babil kralları cəsür-döyüşkən tayfalar olan Turukkuların hücumlarının dan qorunmaq üçün onlara claima

Fransız arxeoloq Luis Delaport (1842-1925) xəttlərə həsr olunmuş əsərində Boğazköydə tapılan kitabı belədən birində Urmıya gölü hövzəsində 17 dövlətin hökmərənin Akkad hökmərləri Naram-Suenə qarşı ittiifaqında Turukki hökmərləri İlşu Nailin də adının çəkildiyi qeyd olunmuşdur. Turukkuların mərkəzi əraziyi Azərbaycanda Urmıya gölünün güneyində yerləşirdi. Burdakı Həsənli yaşayış yerində arxeoloji qazıntılar zamanı Turukku dövlətinə məxsus artefaktlar aşkar olunmuşdur. Avropanın bir çox görkəmli bilim adamları Turukkuların öntürkər olduqları haqqında qəti fikirlər söylemişlər.

Turukkuların türklüyü haqqında ilk dəfə qəti fikir bildirən alman asuroloqu Frits Hommel olmuşdur. 1880-ci illərin ortalarında yazdığı əsərdə o bu haqda deyirdi: "Turukkular Xəzər dənizində tərəfdən gələrək Mədiya dağlarında yerləşən köçəri türk tayfaları kimi qəbul etmək olar. Beləliklə, Türk adının qədim forması Turukdur. Bizans müəllifləri de bunu Turkoi şəklində yazırlar. Türk tayfa-

ları ilə çox yaxın qohum olan sumerlər də Mədiya dağları üzərində İKİçayarasına Babilə gəlmişlər". (Hommel F. 1885, Səh. 501)

Alman assuroloquu və arxeoloqu Ernst Herzfeld su, turukku və lullubı tayfalarının ümumiyyətkə Aratta əhalisi hesab edərək onların altay-türk etnik birliyinə aid edir. Onun fikrinə görə eyni ərazidə məskunlaşmış turukku, su və lullubi tayfalarının dilləri Aratta əhalisinin dilleri ilə eyni olub altay-türk etnolinqvistik mənşəyə malikdirlər. (Ernst Herzfeld. 1986, Səh. 90-93)

B.Landsberger e.q. II minilliyyin əvvəllerində Urmıya gölü hövzəsində yaşayan turukku ve su tayfalarının siyasi tarix səhnəsinə qədəm qoymuşları, onların əvvəlki dövrlərdə Aratta, o dağlıqlıdan sonra isə Kutium və Lullubum dövlətlərinin tərkibinə daxil olduğunu yazır. (Landsberger B. 1924, Səh. 230)

Lullubi dövləti dağlıqlıdan sonra turukku tayfaları müstəqil siyasi qüvvəyə çevrildilər. Onlar Assuriya ilə Azərbaycan arasında yerləşən Şuşara ərazisində uğrunda mübarizə apardılar. Bu ərazidə hurrilər və subarlar məskunlaşmışdır. Qaynaqlardan məlum olduğu kimi Azərbaycandakı qədim örtük tayfaları ayrı-ayrı bəyliliklər şəklinde mövcud olub xırda hökmərlər tərəfdən idarə olunurdular. Turukkiler bir neçə lullubilər isə daha çox hökmərlərini var idil. Kütülər və lullubilər kimi turukkilar də Zaqros dağlarını aşaraq İkiçay arasına daxil olub basqınlar edir və Assur dövlətinin sərhədlərinə təhlükə yaradırdılar.

Turukkular I Şəmsi-Adad (m.ö. 1813-1781) və oğlu İsmi-Daqan zamanında qədim Assur krallığına qarşı ciddi bir təhdid təşkil edirdi. Ona görə də, Şəmsi-Adad onları itat etmək üçün bir çox hərbi əməliyyatlar həyata keçirdi. Lakin Turukkulara qarşı gərgin mübarizə lazımi nəticəni vermədi, onların ərazisinin yalnız bir qismi işğal oluna bildi. Şəmsi-Adad Turukkulara qarşı mübarizədə uğur qazanmaq üçün onların azəli düşmənləri qutılərlə bir ittiifaq müqaviləsi imzalamağa məcbur oldu.

(ardı gələn sayımızda)

Turukkular

Turukkular bürunc və demir dövründə etibarən Mesopotamiyada və Ön Asiyadan Zagros dağları yayalarında yaşamış qədim turanlı etnosudur. Turukku ölkəsi Zagros dağlarının şimal-qərb vadilərində Urmıya gölü hövzəsində yerləşirdi. O bir çox bəylilik dövlətin birliyindən yaranmış konfederativ xarakterə malik idi. Onun Aratta dövləti ərazisində yerləşdiyini əhalisinin mənşə etibarı ilə subirlər, hürilər, qutılər, mammalara mənşətənən hesab edirlər. Turukku uzun müddət ərzində Mesopotamiyanın şimalindəki şəhərlərə basqınlar yapan yarım-köçəri qəbile xalq kimi qəbul olunurdu. Lakin Şəmsi-Adad tarixi axivine əsasən sonrakı tədqiqatlar göstərir ki, Turukkubir çox əsilzadə soyolların ərazi hökmərlərinə malik